



MİNERAL SƏRVƏTLƏRİMİZDƏN MİLLİ MARAQLARIMIZA UYĞUN İSTİFADƏ EDƏK

Mineral ehtiyatlar sənaye potensialının xammal bazası olmaqla hər bir dövlətin iqtisadi, sosial-siyasi və müdafiə müstəqilliyyinin təmin olunmasına xidmet edən vacib bir amildir.

Elmi texniki tərəqqinin inkişafı və insanların həyat seviyyesinin yüksəlməsi cəmiyyətin mineral-xammala olan tələbatını artırmaqdır. Qədim zamanlarda ibtidai insanlar bir neçə metaldan, XVI əsrde 18 kimyevi elementden, XVII əsrde 25, XVIII əsrde 29, XIX əsrde 47 və XX əsrin ortalarında 80 elementdən istifadə edirdi.

Mineral ehtiyatların istehsalı və istehlakı beynəlxalq əmək bələdiyəsi vasitəsi ilə bütün dünya ölkələrinə ehtəsi edir. Sənayenin inkişafı ilə mehsuldar qüvvələrin artmasında mineral ehtiyatlar daha böyük rola malikdir.

Ariq dənilməz bir həqiqətdir ki, mineral xammal kompleksi bəşər sivilizasiyasının ümumi inkişafında əsas yeri tutmuşdur. Bununla bərabər zəmanəmdə yeraltı sərvətlərin yüksək tempə istismarı bəşəriyyəti çox böyük problemlərlə üzərəşdirilmişdir. Bu problemlərdən en başlıcası Qlobal İqlim Dəyişmələridir ki, bunun da əsas səbəbkər yerin təkindən çıxıralan yanar faydalı qazıntılarından böyük miqdarda istifadə olunmasıdır. Bu yazıda mineral ehtiyatlardan istifadə olunması ilə bağlı olan digər problemlərə toxunulacaqdır.

Dağ-mədən sənayesinin inkişafı nticəsində son zamanlara bəşəriyyət hər il Yerin dərinliklərindən orta hesabla 890 milyard ton müxtəlif filizlər, yanar faydalı qazıntılar və tikinti materialları çıxarırlar. Bu ele böyük rəqəmdir ki, onu planetimizdə olan irili-xurdalı bütün çayların il ərzində getirdiyi qırıntı materiallarının kütlesi ilə müqayisə etmek olar. Təsəvvür edək ki, bunun yalnız 280 milyard tonu faydalı qazıntı, qalan 610 milyard tonu isə boş, tullantı süxurlarıdır. Bu xammalın emali nticəsində hər il texminən 800 milyon ton müxtəlif metal əridilir, əkin sahələrinə 400 milyon tondan çox mineral gübre və 4 milyon tona qədər müxtəlif pestisidlər verilir.

Təbii ekosistemlərə artan texnoloji teziyiq çox zaman onların sürətli və dönməz olaraq pozulmasına gətirib çıxarı ki, bu da tədricən qlobal xarakter alır. Üstəlik, vəziyyətin paradoksallığı ondan ibarətdi ki, təbietin sürətli gəden degradasiyası bəşəriyyətin onu qorumaq üçün sürətli artan xərcələri fonunda baş verir, eyni zamanda, müasir inkişaf seviyyəsində təbietin qorunması üçün zəruri olan enerji mənbələri yalnız onun temelinin - Yer planetinin litosferinin texnogen cəhətcə zədələnməsi ilə elda edilə bilər.

Geotexnologiyaların hazırkı inkişaf seviyyəsində, yerin təkindən çıxıralan bərk mineral xammalın vahidinə 1,1-dən 6,7-ə qədər tullantı sūxur vahidi düşür ki, bu da sonda Yer səthində yerləşdirilir. Bu isə, il ərzində ərazisi 5000 km²-dən çox yer səthinin təbii dövriyyədən çıxarılmasına adekvat olan istehsal həcmələri deməkdir...

...Cəmisi 1-2 əsr önce İnsan-Yaşamaq uğrunda mübarizə hüququnuəs götürərək öz təcrübə və biliklərini təbii mühitlə mübarizəyə(Sovet vaxtı bir çox şairlərin "təbietin kor qüvvələri ilə mübarizəyə" çağırışını yadımızı salaq!)serf edirdi. Sonralar insan, arıq bunuluna kifayətlenməyərək rahat yaşamaq uğrunda mübarizəyə başladı.Rahatlığın təmin edilməsi səçoxlu enerji istehlakını və böyük həcmde mineral ehtiyatları

istifadəsini tələb edirdi.İnsanfa-liyyətininətraf mühitə təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

1) İnsanın özünün sakini oldu-ğu Yer planetinə texnogen təsi-ri(nüvəsinəqlər və radioaktivcırk- lenmə, enerji və mineral ehtiyatla-rin sonsuz istehlakı və s.);

2) Yerin təkamülə zamanıbaş verən vulkanik fəaliyyət, zəlzələ, sunami və s. nticəsindən çox sayda insanın həyatını itirə bilmə təh-lükəsi.

Həyatpotensialımızı qorumaq üçün, bircincisi, etraf mühitə təsiri-mizə rasional bir yanaşma təmin etmək, ikincisi, bütün biliklərimizi və elmi zəkəmizi təbiət elementlərinin təsirinin proqnozlaşdırması, qarışının alınması və qorunması-na yönəltməyimiz vacibdir.

Bələliklə, aydın oldu ki, dağ-mədən istehsalı etraf mühitə güclü təsir göstərir.Bütün növ bərpa olunmayan mineral resurslarından-dünyəyərə istehsalı davamlı olaraq artmaqdır. Hesablamalara görə faydalı qazıntıların çıxarılmasının müasir tempi saxlanıllarsa, filiz ehtiyatlarının əksəriyyətinin yaxın 50-100 ilde tükenəcəyi gözlənilir.

Yuxarıda qeyd etdiğimiz biz insanlardan planetimizin uzun tarixi inkişaf dövründə formalasılmış mineral sərvətlərdən qənaətə, gələcək nəsillərin maraqlarını nəzəre almaqla və ekoloji tarazlığı saxla-maq şəhəri ilə istifadə etməyi tələb edir.Biz yuxarıda planetimizdə mineral-xammal sərvətlərinin qlobal istifadəsi və onunla bağlı yaranmış böyük problemləri qısaca şərh etdik.

Bəs görək Vətənimiz Azərbaycanda vəziyyət necədir?

Əvvələ onu deyek ki, ölkəmizdə əksər mineral-xammal növlerinin zəngin və etibarlı bazası yara-dılmışdır.Dünya dağ-mədən sənayesinin hazırlı inkişaf tendensiyaları fonunda Azərbaycanın malik olduğu zəngin mineral-xammal potensialı ölkədə dağ-mədən sənayesinin inkişafı üçün böyük perspektivlər açır. Əminliklə demək olar ki, Respublikamızda iqtisadiyyatın tələbatının tamamı-lə ödəyərək mineral-xammal bazası mövcuddır.

Bələ ki, ölkəmizdə istər endo-gen, istərsə də ekzogen mənşəli faydalı qazıntıların çox geniş spektri mölümndür.

Azərbaycan geoloqlarının uzun illər boyu apardığı geoloji tədqiqatlar nticəsində respublika iqtisadiyyatının mineral-xammaldan istifadəyə əsaslanan bir sıra sahələrinin stabil inkişafını, mineral-xammala olan tələbatının ödeniləşməni, respublikadakı müəssisələrinin digər ölkələrdən xammal asılılığının aradan qaldırılmasını təmin edən etibarlı baza yaradılmışdır.

Ölkəmizin ərazisi bir sıra qara, əlvan, necib metallar, eləcə də nadir elementlərlə təmsil olunmuş filiz faydalı qazıntılarla zəngindir. Burada dəmir, alüminium, cive, qızıl, mis, qurğunun, sink, kobalt, molibden, nadir metallar və s. met-al yataqları mölümndür.

Respublikamızda qeyri-filiz faydalı qazıntılarının (silikatlar, alü-mosilikatlar, xloridlər, sulfatlar və s.) daehtiyatları böyükdir. Onlar adətən, kimya xammalı, odadavamlı və inşaat materialları, yarımqiymətli və bəzək daşları və s. sahələr üzrə qruplaşdırılır. Həmin faydalı qazıntıların respublika əra-zisində bir sıra yataq və təzahürle-

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti mühitə təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəye çevrildiyini yazdı.Həl-hazırda bə-şəriyyətinqarşısında həll olunması zəruri olan iki böyük problemdür:

ri bellidir. Tikinti materialları yataqları və təsiribəti geoloji proseslərin Yer küresinin-komponentlərinə təsiri ilə müqayi-səolunacaq bir şəkilər gəldi.Böyük təbietşunas alım, akademik Vladimir Vernadski İnsan